

Samir ORUCOV

BEYNƏLXALQ LAYİHƏLƏR AZƏRBAYCAN TELEVİZİYA MƏKANINDA - "MİLYONÇU", "ZƏIF BƏND", "SƏS"

РЕЗЮМЕ

Трансляция в телевидение международных проектов осуществляется с помощью специальных лицензий. В данной статье отображается исследования в правилах, условиях трансляции, место и роль в телевидении таких международных проектах как интеллектуальные игры "Слабое звено" и "Кто хочет стать миллионером?" и музыкальное конкурсы "Голос".

Ключевые слова: международные проекты, лицензия, Кто хочет стать миллионером?, Слабое Звено, Голос

15.	100.000.000 AZM	20000 AZN
14.	50.000.000 AZM	10000 AZN
13.	25.000.000 AZM	5000AZN
12.	12.500.000 AZM	2500 AZN
11.	6.400.000 AZM	1280 AZN
10.	3.200.000 AZM	640 AZN
9.	1.600.000 AZM	320 AZN
8.	800.000 AZM	160 AZN
7.	400.000 AZM	80 AZN
6.	200.000 AZM	40AZN
5.	100.000 AZM	20 AZN
4.	50.000 AZM	10 AZN
3.	30.000 AZM	6 AZN
2.	20.000 AZM	4 AZN
1.	10.000 AZM	2 AZN

Cədvəl 1

SUMMARY

Broadcasting of international projects in television is possible with special license. This article highlights research in rules, broadcasting conditions, the place and role in television of such international projects as intellectual games "Weak Link" and "Who Wants to Be a Millionaire?" and the music contest "The Voice".

Key words:

International project, license, Who wants to be a millionaire?, Weakest Link, The Voice

Azərbaycan televiziya məkanında biri-birindən maraqlı və rəngarəng proqramlara rast gəlinir. Onlardan bəzilərinin müəyyən səbəblərdən yayımı dayandırılsada, uğurlu layihələr fəaliyyətini davam etdirir. Elə bu fikir də bəzi məqamlara diqqətlə yanaşmanı zəruri edir. Uğurlu layihənin seçimində birinci mərhələ layihənin yazılı şəkildə eksidir. Ancaq kağız üzərindəki fikirlər televiziya yayımı üçün bir o qədər də əhəmiyyətli olmaya bilər. Dünyanın "paper format" adlanlığı bu fikirlər studiyanın hazırlanması, eñ vaxtı hər hansı qüsurların və ya problemlərin ortaya çıxmasını nəzərə almadığı halda bu formatlar sadəcə kağızdır. Hər hansı ideyinin uğurlu olması üçün kağızlarla deyil, görüntülü ilə işləmək lazımdır. Studiya ilə razılışma, texniki hazırlıq, dekor tərtibatı və s. Bu zaman görünləcək işin təsviri, effektivlik dərəcəsi həm göz öündə olacaq, həm də daha inandırıcı təsir bağışlayacaq. Hər hansı televiziya kanalına elə layihələr təqdim oluna bilər ki, bunu peşəkar insan belə anlaması üçün müxtəlif suallar vermək məcburiyyətində qalsın. Əgər televiziya işçisi bunu anlamadqa çətinlik çəkərsə, bir tamaşaçının sevməyini necə gözləmək olar? Dünya televiziya təcrübəsində yeni layihələr, ideyalar üçün sabit qayda formallaşdır. Əgər layihəni 1 cümlə ilə konkret ifadə etmək mümkündürsə, deməli bu əsl layihədir. Məsələn, "Milyonçu" oyunu 2000 AZN mükafatı olan, iştirakçıların suallara doğru cavab verdikcə udus qazandığı və 3 müxtəlif köməkdən istifadə edə bildikləri intellektual verilişdir. Elə bu format da "Milyonçu"nu dünyanın ən yaxşı televiziya proqramlarından birinə çevirib. Buna görə də ən sadə format ən yaxşı formatdır deyə bilərik. "Milyonçu"nun timsalında müxtəlif beynəlxalq statuslu layihələr var ki, onlar bir çox dünya ölkələrində yayılmışdır və ən əsası böyük tamaşaçı kütlösinin rəğbətini qazanıb.

"Milyonçu" - İngiltərinin "Who wants to be a millionaire?" verilişinin Azərbaycan dilində olan versiyasıdır. "Milyonçu" oyunu "Who wants to be a millionaire?" adı ilə İngiltərədə yaranıb (10). Bu proqram ilk dəfə 1998-ci il sentyabr ayının 4-də efirə gedib. Oyunun aparıcısı məşhur şoumen Kris Terent təyin edilib. Sonralar müxtalif adrlarla digər ölkələrin televiziya kanallarında yayımlanmağa başlayıb. Türkiyədə ilk dəfə "Show TV", daha sonra "Kanal D", hal hazırda isə "ATV" telekanalında yayılmışdır. 2 avqust 2011-ci il tarixində əvvəlcə Kənan İşik, 2014-2017-ci illərdə Səlçuk Yontəm, indi isə Murat Yıldırım tərəfindən təqdim olunmaqdadır (8).

Yarışmanın ilkin versiyası ilə bugünkü arasında müəyyən dəyişiklər var. Məsələn, ilk variantda vaxt baxımdan suallar arasında heç bir fərq olmadığı halda, yeni yayında 1-ci və 2-ci suallarda 15 saniyə 3,4,5,6, və 7-ci suallarda 45 saniyə olub. Həmçinin sualların sayı da 15-dən 12-ə endirilir (5).

Azərbaycanda isə "Milyonçu" programı "Media holding"-in tərkibində, "Lider" kanalında 2002-ci ilin avqustun 9-da efirə çıxb. Oyunda sualın

çetinlik dərəcəsinə müvafiq olaraq müəyyən məbləğdə pul mükafatı qazanılır. Qazanılan məbləğ pul ağacında göstərilir (cədvəl 1).

İtirilmeyen məbləğ qazanıllara qədər hər hansı sahə cavab iştirakçılının oyunu əlibəs tərk etməsi deməkdir. Hər oyunçuya 15 sual verilir və onların 3 köməyi var: "50/50-ya", "dosta zang" və "auditoriyanın köməyi". Studiyada tamaşaçılar, yarışmada iştirak edəcək olan oyuncular və aparıcı olur. Tamaşaçılar sahnəni əhatə edəcək bir tam dairə formasında əyləşir. Qədim Roma və Yunan amfiteatrlarında olduğu kimi "arena" tipli sahnənin ətrafında oturan tamaşaçılar yarışmanın gedisini çox rahatlıqla izləyə bilir. Səhnə tərtibatı tamaşaçıların aparıcını, oyuncunu və onların əyləşdikləri yeri görməyə xidmət edir. Hər kəsin diqqət mərkəzində olan səhnədə, namizədlər arasındakı "barmaq ucu" rəqabəti nəticəsində oynayacaq şəxs müyyəyənmişdir. Suallara keçməzdən əvvəl oyuncudan kiminlə gəldiyi soruşular və ekranda onun yaxınları göstərilir. Tamaşaçılar da yarışmada önəmlidir, çünkü doğru cavablar zamanı onların alıqışı oyuncunu daha çox motivasiya edir. Onların rolü təkcə bununla bitmir. Tamaşaçılar həm də yarışmacı auditoriyanın köməyindən istifadə haqqını işlətdikdə doğru cavabın müyyəyənleşdirildiyi statistikada iştirak edirlər. Sual verildikdə və cavab alındıqda isə onların əyləşdiyi hissə qaralıq olur və bir növ yarışmaçının diqqətinin yayınmamasına xidmət edir. Studiyada tek səhnə var və arxa səhnə yoxdur. Yalnız televiziya izləyicilərinin qarşısında aparıcının gəldiyi qapı var. Veriliş də elə buradan başlayır. Aparıcı işıqlandırılmış qapının önünde, üzü kameralaya qarşı, iştirak edə biləcək namizədlərin tam ortasında programın başladığını elan edir. Bu yarışmada əsas məqsəd qalibiyət olduğunu, izləyicinin diqqət mərkəzində oyuncu və aparıcı dayanır. Əsas kaméra onların 2-ni çəkərkən, yan kameralar tamaşaçıları, onların reaksiyalarını efişə verir. İşıq aparıcı və oyuncunun üzündə mərkəzləşdirilir. İlk 5 sualda qırmızı işıqdan tamaşaçılar görünür. Növbəti 5 sualda qırmızı işıq mavi işıqla əvəz olunur və tamaşaçılar mavi işığın arxasında görünür. Sonuncu 5 sualda isə oyuncu və aparıcının arxa planı qaralıqlaşdırılır və tamaşaçılar görünür. Yarışmacı başı üzərindəki mavi spotlar vasitəsilə işıqlandırılır və hər detalın görünməsini təmin edən işıqları musiqi ilə bərabər sürətlə hərəkət edən uzun işıqlar əvəz edir.

Oyunçuya verilen sual ekranın aşağı hissəsində göstərilir. Seçilən variant sarı rəngdə èks olunur. Əgər cavab doğru olarsa, musiqi səsi və güclü alqışlarla yaşıl rəng yanır, yalnız olarsa “donq” səsiylə, düzgün cavabda eyni rəngdə işq yanır. Qazanılanacaq məbləğin miqdarı artdıqca, doğru cavabın ekranə gəlməsi vaxtı da uzanır. Aparıcı tünd rəngdə klassik geyimi ilə daha ciddi bir görüntüsü yaradır, oyunçu isə adətən gündəlik, sıradan bir geyimlə səhnəyə çıxır. Vaxt məhdudiyyəti olmadığı üçün həyəcan az, program monoton kimi görünsə də dekor, aparıcı, musiqi və

kamera effektləri sayəsində tam əksi baş verir. Qeyd edək ki, bütün bu sadalanınanlar müxtəlif ölkələrin tv ekranlarında eyni olmalıdır. Lisenziyalı verilişlərin əsas şərti də budur ki, ölkədən asılı olmayaq heç bir detal davşdırılmır.

Azərbaycanda da veriliş eyni şərtlərlə yayımlanıb. Mövcud lisensiya qüvvədə olduğu vaxta qədər veriliş yayında olub, müddət bitdikdən sonra yayım dayandırılıb.

Televiziya və radio yayımı haqqında Azərbaycan Respublikasının Qanununun Xüsusi razılığın (lisenziyanın) qüvvəsinin müvəqqəti dayanırmaları və xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi haqqında 23-cü maddəsinin bəndlərində göstərilir.

23.2. Xüsusi razılığın (lisenziyanın) qüvvəsinə məhkəmənin qərarı ilə yalnız aşağıdakı hallarda xitam verilə bilər:

23.2.1. xüsusi razılıq (lisensiya) yayımçının bilerək dən təqdim etdiyi həqiqətə uyğun olmayan məlumatlar əsasında alındıqda;

23.2.3. xüsusi razılığın (lisenziyanın) sahibinin müflisləşməsi məhkəmənin qanunu qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduqda;

23.2.4. teleradio yayımı tekniki cəhətdən mümkün olmadıqdə;
23.2.5. dövlət quruluşunu zoraklıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsiyyinə qəsd etməyə, milli, irqi və dini ədavatı qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq çağırışlar teleradio yayımçılarından müraciət olunduqdə və ya bu çağırışları səsləndirməyə bilikdən soratlı varadılıqdə;

şunlardır: şəhər yaradıldıqda;

23.2.6. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş
diger hallarda (1).

Azərbaycanda yayım hüququnu almış daha bir layihə "Zəif Bənd" oynanıbdır. Bu layihə veriliş kimi ilk dəfə 2000-ci il 14 avqust tarixində BBC İngiltərə telekanalında yayımlanmağa başlayıb. Müəllifi Anna Robinson adlı məşhur qadın aparıcı olan "Zəif Bənd" verilişi həm də intellektual oyundur. Əsas məqsəd əvvəlcədən biri-birini tanımayan 9 nəfərin suallara doğru cavab verərək və vaxtında "bank" deyərkən 9 doğru cavabdan ibarət pul zəncirindəki məbləği bacardıqları qədər artırırmadıq. Aparıcının dediyi kimi sonda yalnız bir nəfər buradan alıdolu gedir. İngiltərə versiyasında aparıcı ənənəvi olaraq – "Welcome, to the Weakest Link" ifadəsi ilə oyunun başlanması elan edir (4).

2001-2004-cü illərdə "Zəif Bənd" Almaniyada "RTL" televiziyada "Der Schwedche Fliegt" (7), 2001-2005-ci illərdə Rusiyada "ORT" televiziyada Mariya Kiselyovanın aparıcılığı ilə "Слабос Звено" (9), Türkiyədə Show TV-də Hülya Uğur Tanrıöver, 2015-ci ilin 21 iyul

tarixindən isə "TV8" kanalında Baybars Altuntaşın təqdimatında "En zayıf halka" adı ilə yayımlanıb(7).

Beynəlxalq statuslu layihənin Azərbaycanda yayım hüququnu "Lider" televiziyası alıb. İlk dəfə sözügedən kanal tərfindən 2001-ci ildən yayımınlamğa başlayan verilişin ilk aparıcıSİ Kamilə Babayeva olub. Veriliş efirə çıxmazdan əvvəl aparıcı 3 ay Londonda təcrübə keçib. Məqsəd verilişin əsas fiquru olan aparıcının üz cizgilərinin əslİ ilə eyni olması olub. 2006-2011-ci illərdə "Lider TV" da veriliş dayandırılıb, 2011-ci ilin noyabrından yenidən həmin kanalda bərpa olunduqdan sonra Solmaz Süleymanlının təqdimatında efirə gedib. Hər sənəbə günü saat 18:00-da yayılmışın verilişin özünəməxsus auditoriya kütlosu olub. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da əvvəldə aparıcı bu ifadələri deyir: "Zəif Bənd" oyununa xoş gəlmisiniz. O adətən ciddi geyimdə olur, monoton davranır və bir az sərt olur. Tək bir studiyası olan və tamaşaçısı olmayan oyunda 9 nəfər iştirak edir. Əvvəlcə onlar bir otaqda oturlurlar və səhəbə edirlər. Qaydalar açıqlanıqdan sonra iştirakçılar özləri haqqında qısa məlumat verir. İlk sual adı əlifba sırasına əsasən əvvəldə gələn iştirakçıya verilir. Hər növbəti turda 10 saniyə azalmaqla, ilk turda vaxt 3 dəqiqədir. 3 dəqiqə azalmağa başlayarkən sira ilə hər oyunçuya 1 sual verilir və vaxt bitənə qədər bu davam edir. Raundun sonunda hər oyunçu müvafiq lövhəyə digər şəxslərdən birinin adını yazar. BBC2-də və Türkiyə-da adlar silinən bir taxtaya yazılırkən BBC1, BBC Prime və NBC-də rəqəmsal qələmlə bir ekranə yazılırlar. Bu vaxt ərzində yalnız izləyicilərin eşidə biləcəyi bir səs fonda statistik nəticələrə görə raundun ən zəif və güclü bəndini açıqlayır. Beləcə ər çox adı səslənənən şəxs həmin raundu tərk edir. Göstəricilərinə görə c yarışmanın güclü bəndi olsa belə, iştirakçıların seçimi əsasdır. Yarışmar tərk edən iştirakçı digər bir otaqda fikirlərini və iradlarını bildirir. Adlar heç-heçə olarsa, raundun ən güclü bəndi oyundan kənarlaşdırılacaq şəxsi müəyyən edir. Bu proses yarışmada 2 nəfər qalana qədər davam edir. Daha sonra onlar 90 saniyə ərzində maksimum məbləği banka qoymaq üçün suallara cavab verirlər. Qazanılan məbləğin 3 misli hesablanır və əvvəlki turlarda əldə olunan pullarla cəmlənir. Oyunda xallar mövcuddur(cədvəl 2). Bu zəncir ekranın sol kənarında göstərilir. Doğru cavab verildikcə məbləğ artır. Yalnız cavabda isə zəncir qırılır və qazanılan bütün məbləğ itir. Hər bir iştirakçı "pas" və "bank" sözlərindən istifadə edə bilər. Belə ki, əger oyunçu

1000
800
600
400
200
100
75
50
25
0

Cədvəl 2

sualı doğru cavab verərsə, qazanılan məbləğin itirilməməsi üçün növbəti oyunçu bank deyir.

Bank demək istəyən şəxs sual verilməmiş bunu etməlidir. İştirakçı sualın cavabını bilmədiyi halda isə "pas" deyə biler və nəticədə aparıcı doğru cavabı səsləndirir. Sonda isə aparıcı "Zəif Bənd" oyununa baxdırır, bu sadəcə bir oyun idi. Hələlik" deyir(4).

Veriliş müxtəlif illerde ABŞ, Türkiyə, Rumınıya, İspaniya, Meksika, İtaliya, Sloveniya, Fransa, Braziliya, Almaniya, Yaponiya, Çin, Uyanistan, Sotländiya, Írlandiya, Rusiya, Serbiya, Polsa və başqa dünya ölkələrinin televiziya kanallarında yayılmışdır(7). Azərbaycanda isə yayım 2014-cü ildə dayandırılıb. "Lider" televiziyasının mətbuat katibi Sədən Bünyadova bu barədə açıqlama verərək, "Zəif Bənd"in yayımının bərpasının nəzərdə tutulmadığını və göləcəkdə belə bir fikir olarsa, lisensiya alınmasının vacibliyini vurguluyur. Çünkü yayım üçün alınmış lisensiya artıq qüvvədə deyil.

Beynəlxalq layihələr sırasında olduğu üçün bütün ölkələrdə "Zəif Bəndin" də "Milyonçu" kimi yayımı şablon formada reallaşır. Lakin, buna baxınmayıraq sualların tərtibatında hər iki verilişdə yayım hüquqlu olan ölkənin tarixinə, mədəniyyətinə və sə aid olan suallara da yer verilir.

Hollandiyamın "Talpa" International B.V. şirkətinə məxsus "The Voice" ("Səs") layihəsi müxtəlif dünyə ölkələrində, o cümlədən Azərbaycanda da yayım hüququnu alıb. Ölkəmizdə bu layihənin lisensiyası Azərbaycan Televiziya və Radio Verilişləri QSC-yə məxsusdur. Şounun ilk mövsümünün yayımına 2015-ci ildə başlanıb və aparıcıSİ Tural Əsədov olub. "Səs Azərbaycan" hər həftənin cümbə günü Azərbaycan Televiziyasında yayılmışdır. Münsiflər heyətinə Azərbaycanın xalq artistləri Mübariz Tağıyev və Faiq Ağayev, əməkdar artistlər Manana Caparidze və Tünzalə Ağayeva daxil olub. Şou Dövlət Bağı Meydani ərazisindəki Bakı Kristal Zalda keçirilib (6).

Bütün dünyada yayımlanan və məshhurlaşan "Səs" (The Voice) yarışmasında iştirak etmək istəyənlər www.thewevoice.az saytı vasitəsi ilə qeydiyyatdan keçir. Səs Azərbaycan yarışmasının bir grupp nümayəndəsi müəyyən vaxt ərzində Qəbələ, Quba, Gəncə, Lənkəran, Sumqayıt, Şəki və başqa şəhərlərdə olub və xüsusi səsə, istedədə malik olan gəncləri seçiblər. Bu zaman ərzində 300 potensial iştirakçı qeydiyyatdan keçib. Ümumilikdə isə yarışmada iştirak etmək üçün ərizə göndərənlərin sayı 1500-ü töbü. "Səs Azərbaycan" nəinki beynəlxalq layihənin bir elementidir, hətta elə ilk yarışdan Azərbaycanın sərhədlərini aşır. Ukrayna, Hollandiya və Böyük Britaniya vətəndaşlarının "gözübağlı dinləmələr" qatılımını bunu stübt edir (6). "The Voice" - bütün dünyada vahid, unikal format olmaqla yanaşı, indiyə qədər televiziyalarda yayımlanın digər səs yarışmalarından köklü surətdə fərqlənir. Qaydalarla əsasən 4 nəfərdən ibarət münsiflər heyəti "Gözübağlı" dinləmələr mərhələsində öz komandalarını formalaşdırmalıdır.

Münsiflər heyəti arxası səhnəyə doğru əyləşərək iştirakçıların vokal imkanlarını dayərləndirib, onları seçir. Hər münsif öz komandasına yalnız 14 nəfər seçə bilər. "Gözübağılı dirləmələr" dən sonra iştirakçıları mübarizəsinə "Ring" və "Canlı efir" də davam etdirirlər. "Ring" mərhələsində bir münsifin "Ring" və "Canlı efir" də davam etdirirlər. "Ring" mərhələsində bir münsifin komandasında olan iştirakçılar həmin komandada olan rəqibi ilə səhnədə müsiqili duelə çıxır. Çıxışın yekununda münsif öz komandasından olan iki iştirakçıdan birinə növbəti mərhələdə çıxış etmək şansı verir. Bu mərhələnin sonunda "Canlı efir" mərhələsinə yalnız 32 iştirakçı keçir.

"Canlı efir" dörd bölmədən ibarətdir. İştirakçıların müsabiqədəki taleyini münsiflərlə yanaşı tamaşaçıların verdiyi səslər də həll edir. İlk iki bölümün yekununda 32 iştirakçıdan yalnız 16 nəfər yarışmada iştirakını davam etdirmək hüquq qazanır. Beləliklə, hər münsifin komandasındaki iştirakçı sayı 2 dəfə azalır. Sonrakı iki bölmədə hər münsif daha bir iştirakçısını itirir. Təbii ki, bu da münsiflərin və tamaşaçıların səsverməsi nəticəsində bəlli olur. Nəticədə 4 canlı efir bölmədən sonra yalnız 8 iştirakçı yarımfinala keçmək hüquq qazanır. Yarımfinalda qalan səkkiz iştirakçı səhnədə hərəyə bir mahni ifa edir. Canlı yayılmışın bütün çıxışlarının yekununda münsif və tamaşaçıların verdikləri səslerin nəticəsində 4 iştirakçı finala keçir.

Final mərhələsində 4 iştirakçı olur (hər münsifin komandasından bir nəfər). İştirakçılar bu mərhələdə hərəyə iki mahni ifa edirlər. Onlardan biri solo, digəri isə təbe olduğu münsiflə duet şəklində təqdim edilir. Canlı yayımındakı bu çıxışların sonunda tamaşaçı səsverməsi nəticəsində ən az səs toplayan iştirakçı yarışmanı tərk edir. Sonra qalan üç finalçı hərəsi ayrı ayrılıqda səhnədə yekun mahnimləri təqdim edirlər. Bunun sonundan isə tamaşaçılar göndərdiyi səslerin müqabilində qalib müəyyənləşir (6).

Yarışma başlamazdan öncə "Səs Azərbaycan"ın münsiflər heyətinin üzvləri maraqlı açıqlamalar veriblər. Tünzalə Ağayeva bu layihənin Azərbaycanda keçirilməsinin çox qürurverici hadisə olduğunu qeyd edib. "Mən çox şadam ki, bütün dünyada tanınan layihədə münsiflər heyəti kimi çıxış ediram. İstedadlı gənclərin seçilməsində, onların üzə çıxarılmasında, tanınmasında həm həmkarlarım, həm də mənim rolum olacağına görə çox şadam. İnanıram ki, doğurdan da səsi olan insanlar bu layihəyə qatılacaq, ümidi edirəm ki, kim layiqdirlə o da qazanacaq. Layihənin adına uyğun olaraq güclü səsi olan, maraqlı, qeyri adı, istedadlı, yadda qalan olacaq insanları axtarır onlar arasında seçim edəcəyik. Mənim seçcəcəyim gənclər bu istedəda malik olmalıdır. Səs texnikası, səs tonu, rəngləri maraqlı olmalıdır. Hər cür səsə malik olan insan gələ bilər, yeni başlayan, təcrübəsi olmayan və eyni zamanda da təcrübəli insanlar müsabiqədə iştirak edə bilər. Səsin potensialına baxacam. Əgər bu səsdən güclü bir səs etmək olarsa bunu edəcəm. Mənim üçün səs, zəngin texnika çox önemlidir" -deyə müğənni

bildirib. Digər münsif əməkdar artist Manana Caparidze isə yarışmanın böyük uğur qazanacağına inandığını deyib: "Mənə bu layihədə münsif kimi çıxış etməyi təklif edəndə böyük məmənəyyətlə qəbul etdim. Bu layihədə istedadlı gənclər iştirak edəcək. Mən və mənim həmkarlarım gəncləri dəstəkləyəcəyik. Azərbaycanda heç kimsə tanış olmayan gözəl ifaçılar tapsaş, bu, böyük qələbə olacaq. Mən vokalçı pedaqqoş kimi öz bildiklərimi gənclərə öyrədəcəyəm. Birinci növbədə səsdir. Səsdən başqa iştirakçılarında xarizma olmalıdır. Səhnə mədəniyyəti da çox vacibdir" (6).

Ölkədə "Səs Azərbaycan" yarışması Azərbaycanda ilk beynəlxalq lisenziyalı musiqi yarışmasıdır. İlk dəfə 2010-cu ildə Niderlanda yayımlanan, sonradan isə bütün dünyada məşhurlaşan "The Voice" yarışması dünyanın 50-dən çox ölkəsində reytinglərdə birinci yerdə qərarlaşaraq özündə eməlli-başlı pərəstişkar orduyu toplayıb. Layihənin daha bir özüllüyü - AzTV rəhbərliyi "Səs Azərbaycan"ın çəkilişini 200 nafərə yaxın peşəkar və təcrübəli mütəxəssislərin cəlb olunduğu beynəlxalq heyətə həvəs edib. AzTV-nin amakdaşları isə bu cür layihələrdə iştirakçı təcrübəsini əldə etmək üçün çəkilişlər cəlb olunub. Qısa müddədə layihə ölkə tamaşaçısında böyük maraqlı yarada bilib. Sosial şəbəkələr və internet də müsabiqənin cəmiyyətdə böyük maraqla qarşılığunu sübut edir. Məsələn, "Səs Azərbaycan"ın facebook səhifəsini izleyənlərin sayı 150 mini tövbə, bu səhifənin daimi abunələrinin sayı 60 mindir. Yarış başlayandan iştirakçıları youtube vasitəsilə izleyənlərin sayı isə milyonu tövbə. "Səs Azərbaycan"ın media ilə peşəkar səviyyədə çalışmağa üstünlük vermesi müsbət həldir. Layihənin saytında lnews.az, trend, day.az, milli.az, friday.az, baku.ws, oxu.az, life.az, primetime.az, urban, myvideo.az, video.az saytları media-tərəfdəşləri kimi göstərilir. Təqdirəlayıqdır ki, bu media qurumları təmənnənmiş və ödənişsiz şəkildə layihəyə informasiya dəstəyi göstərirler. Həmin saytların reportajları "Səs Azərbaycan"ın seçim turlarından başlayaraq bütün çəkilişləri yaxından izləyir və işləşləndirir (6).

İndiyə qədər "The Voice" dünyanın 50-dən çox ölkəsinin ən nüfuzlu telekanallarında nümayiş olunub və beynəlxalq musiqi aləminə yüzlərə gözlə, mükəmməl səs və maraqlı performans bəxş edib. Milyonlarla tamaşaçı orduyu toplayan, izləmə rekordlarını qırıb, bu maşhur layihədə bir-birindən maraqlı musiqi nömrələri təqdim olunur. Əvvəldən axıra həyacanlı, emosiyalarla zəngin olan souda tamaşaçılar könüllürlər fəth edəcək əsrrarəngiz səs sahiblərinin aşkarıılması mərhələlərini daqiqəbədəqiqə izləyə biləcəklər.

"The Voice"- "Səs" beynəlxalq müsabiqəsinin ölkəmizdə keçirilməsinin bir çox müsbət tərəfləri var. Bunnardan on başlıcası isə odur ki, layihə istedadlı gənclərimizin Azərbaycanın hüdudlarından kənarda tanınması üçün geniş imkanlar açacaq.

ƏDƏBİYYAT

1. Teleradio yayımı haqqında Azərbaycan respublikasının qanunu Bakı, 25 iyun 2002-ci il № 345-IIQ
2. Gürkan, Önder (1994)-Quiz Shows and Turkish Television: A Study of Visual impact and Social Structure Bilkent Univ.: Ankara
3. Kaplan, Yusuf (1992). Öykü-Anlatma ve Mit-Üretme Aracı Olarak Televizyon. İstanbul
4. McGrath, T. (2001). "You are the weakest link, goodbye." U.S. Catholic Magazine. July, 2001
5. "Who Wants to Be a Millionaire' Kicks Off Seventh Season by Introducing New Changes to the Game, Creating New Levels of Excitement, Emotional Drama and Heart-Pounding Tension for Both Viewers and Contestants". The Futon Critic. 18 August 2008.
6. <http://www.aztv.az/readnews.php?lang=az&id=22704>
7. https://az.wikipedia.org/wiki/Z%C9%99if_B%C9%99nd
8. <http://www.hurriyet.com.tr/kelebek/televizyon/kim-milyoner-olmak-istere-surpriz-isim-40332633>
9. <http://gameshows.ru/forum/slaboe-zveno-f15.html>
10. <http://www.thefutoncritic.com/news.aspx?id=20080818abc04>